



**Rüstəm KAMAL**

Pazızdə ilin adəbi prosesini yekun vurular. Ədəbiyat üzrə Nobel mükafatları da pazızdə təqdim olunur.

Onu da etrafı edək ki, bir ilin poetik məhsulunu sahifürük etmək, nəzəri ümumişləşdirmələr etmək, fiziki cəhətdən də ağr və məsuliyyəti işlər, "kimino xətrəna dəyməmək", kimiso unutmaq instincti də bu işi bir az qazılıdır.

Əlbəttə, bir ilin poetik məhsulunu dəyərləndirənək obyektiviliyi və emosional distansiyalarla saxlamak da çatdırır. Bu zaman zövqlər subjektiv, çox vaxt isə emosional, spontan, tarix baxımdan isə dayışken olur. Poeziya elə ruh məkmənidəki, orda normativlər də işləmər. Aydın məsolədi ki, estetik məhsulların keyfiyyəti, yəni bu və digər əsərin "yaxşı" və "pis" olmasının filoloji svəyyidəyə deyil, ədalət tənqid müstəvisində sahifürük edilməlidir.

Poeziyamızda dəyişmə, transformasiya təməyləri hiss olunsa da, ona (özü də bir ilin məhsulları əsərsində) coryanlar və istiqamətlər üzrə diffərensiallaşdırmaq müskül məsolədir.

N.Həsənzadə, F.Qoca, S.Rüstəmxanlı, M.Ismayıllı, M.Yaqub, R.Rövşən, V.Bəhəmonlı, V.Öziz, Ç.Oğluq, R.Qusarçaylı, İ.Fəmihi, Ağasəfa, A.Qosqar, B.Vüsal, İlmanzadə, V.Aslan, T.Nuri, Q.Necəfzadə, Ə.Nuri, A.Həsənli, S.Hüseynoğlu, Karaman (Şüküröv), A.Comil, Ə.Madotoglu, Z.Məmməd, İ.Isaq, F.Əsəd, Q.Ağsos, T.Əbilov, B.Sadiq, E.Yurdəoğlu... kimi tənqimmiş şairlərin bu mövzüüməde fəaliyyəti ilin poetik mənzərəsini təsvir vətəyə imkan verir.

2019-cu ilin poeziyası üzrə icmalimiz ya mövzular, ya vozn üzrə təsnifləndirməliyik. Vəzifə məsələsi yalnız bedii düşüncə-yə xaxud anənəvi, poetik dilə münasibət məsoləsi deyil, ham də zövq və adəbi əxlaq və davranış məsoləsidir.

Diger tərəfdən, biza hələqə ayri-ayri mənşələrinin (məhabbat, hərəkət, Qara-bağ dərdi və s.) total üstünlüyü şairlərin anənəvi yazi tocrisibin müyyənolşurasıdır. Qeyd etdiyimiz dövrədə sevgi mövzusunu üstünlük töşkil edir. Qadın sevgisi kişi yad-dəşinin varlığı şirləndirir. Uşaqlıq xatirələrindən, yurd nisqindən, sonra sevgi tarixçələri kişinə xatırlamaq istədiyi, yənidi-nə o hissələri yaşamaq istədiyi bir iləmür. Sevgi şairləri isə həmin ilgimin sözədə ifadə cəhdəldəridir.

# Seir cəbhəsində nisbi sakitlikdir...

## Poeziya - 2019

(ixtisarla)

Orta öslorlın divan şairi homişə aşiq idi. Aşağılık şairliyin metafizik cövhəri idi. Müsər sevgi şairləri isə şairlərin (N.Həsənzadə, V.Əziz, V.Bəhəmonlı, Ə.Madotoglu, V.Süleyman, E.Piri...) fərdi duyguy yetkinliyinin və ya ömür müdürükləyinin ifadəsidir. Yeniyetmə gileyiləri, ariylə, vəfəsizliq, xeyənat haqqında sentimental sızıltılar artıq ikinci plana keçmişdir. Gəncələrin poeziyadasında cismannılık, "boden dili" aparıcı ifadə işarələrdən birincən çevirilir.

Amma unutmamalıq ki, iləhəyati da poetik hadisə ola bilər. Ər və arvad - bir almannı iki yarısı, yəni İn-Yan bir-birindən ayrıca məvjud ola bilərməz. Xalq şairi Musa Yaqub "Sen mənimləşən" şeiri ilə ("Ədəbiyat qəzeti", №1, 2019) bu haqiqəti bir daha inandırıb:

*Damcilar sızılırlar üstündə aşağı,  
Boynu ağırlaşan bənzəşlərdə  
Özəc yarpağına has qoyub yatar.  
Hərə həmdəmən tapır deyəşən,  
Daşqanın tayın qapır deyəşən -  
Başının altına daş qoyub yatar -  
Mən onda görmüşəm kövrənən daşı...  
Onda xatırlar durur yanaşı.  
Mən onda bildim ki, son mənimləşən.*

Hələ də bir çox şairlər özlerinin süb-yektiy daxili dünyalarına qapaplı qalırlar, dumanlı, anlaşılmaz, mücorrdə sferalarda dəlaşirlər. Hələ də şeirlərdə müəllif ego-sentriliyi çox qabardılır. Şairlərdə öz ömrünün hadisələrini dənişməq istəyi güclüdür.

2019-cu ilin poetik məhsulu üzərində müshahidələr göstərir ki, şeirlərin qəfiyə sistemində, belə demək mümkünsə, M.Arəzin "qəfiyə islahatından" sonra yeni qəfiyə axtarlarını çox zoif apalar. Bölkə də böyük çoxlarının çıxış yolu kimi qayfiosuz, şeirlərlə - verlibra üstünlük vermişsi bu üz-dəndir?

Ənənə özünü adətən vəzndə (heca və oruz) və mövzularda göstərir. Sosial ruh dökünlüyü patriotik, çağırış ruhlu şeirləri kemiyətə və keyfiyyətə çoxlensəm kimi görür. Cəmiyyətdən, zəməndən umu-küsürə, narazılıq notları olsa da, ruhun hayqrırtısı zoif eşidil. Şəhidilərimiz, itirilimiş torpaqlarımız, Xocalı-ve 20-Yənar fəsiləri başlıq spekulativ notlar hələ də gőzümüzə çox döyür. Əksər şeirlərin bu mövzular üzündə "köklənmə" si no bedir formamı məntiqi ilə, no də mülliəfin yaşantı imkanları ilə qotiyon osaslandırılmışdır.

Xalq şairi N.Həsənzadə yaşının müdürüklərindən Milli Qohraman Mubariz Əbərahimovun şəhədidlik zirvəsinə poeması, həsr edir - bu dəstən tohkiyisinin havasında türk şəhərəmanın obrazını verməyin gözəl bir örnəyidir.

...Xalq şairi N.Həsənzadə yaşının müdürüklərindən, yurd nisqindən, sonra sevgi tarixçələri kişinə xatırlamaq istədiyi, yənidi-nə o hissələri yaşamaq istədiyi bir iləmür. Sevgi şairləri isə həmin ilgimin sözədə ifadə cəhdəldəridir.

M.Ismayıllı qürbət havalı şeirlərində voton, azadlıq kimi boşarı duyugular sortüyü ilə forqləndir. (Şairin yaradıcılığı haqqında məqəd ilə "Azerbaijan" (№11, 2019) jurnalında eñix etdiyim üçün məmvuya yenidən qaytmırıam).

S.Rüstəmxanlının tarixi romanlarından sonra silsilə şeirlərində ölkəmizin sosial təlayinə obrazı ilə içimizi ağırtıdı. Ramiz Quşarçayının poeziyasında tonçdı sosial ruhu ilə vətəndaşlıq möküdösünün vəhdəti ilə seçilir. Arzu Əsədin özünəməxsus deymə tarzı publisistik-ideoloji ritorikanı belə poeti yazının məntiqiyyəti ustalıqla tabe edə bilir və son onun votondə mövcəyinə inanır-sın.

...Köçkünlük-didorgirlilik həyatına həsr olunmuş şeirlər (İ.İlmənzadə, İ.Qohraman, E.Əzim) yaddaşımızın ağrı salmanasıdır. Q.Ağsosun "Şuşa" şeiri qeyd etməliyət - Şuşaya münasibət dürüst-ifadəsi üçün!

İ.Ilyash, E.Əzim, B.Hidayət, Nurafiz, E.Nicat, T.Mansur, I.Yasar və başqalarının onanəvi (qoşma, təcnis, gerçək) formalarda darin bağlılığı etnik yaddaşından xəbor verir.

Sufi poeziya anənəsinin kəsilməsinə yalnız toessüfləno bilmər. V.Bayatlı, Z.Sarıtorpaq, İ.Ilyash, B.Vüsal, Ş.Qaraoglu və başqa şairlərin şeirlərindən əsas məkan norması xurşuya, somaya, transcendent sferalarda əlaqəqurma cəhdəldəridir.

Təssüsü kif, bir çox şairlərin poetik sistemi, davamlı olaraq nekrofil ilgimiñi atıltadır. Hər şeydə ölümün izini axtarırlar. Ölmən xatırlamaq, lüümər çağırmaq motivi şeirlərin metafizik cəhərini töküd edir.

Şeirlər də usadlılar kimi öz zamanasına bənzəyir. Bu günün şairi virtual kommunikasiyası dövrünən qəhrəməndir. Gəncələrin poeziyası ilə tənşəq dənəcən çox virtual məkanlarda formalşır və yayılır. Onları poetik təfakkürünən orzusının gündölkil si-tuasiyalar töküd edir. Artıq belə bir inam da formallaşdır: "Əgər son internetdə varsansa, adəbiyyatda da varsan. Internetdə yoxsan, deməli, adəbiyyatda da yoxsan".

Qadın şairlərin sonatkarlığı ayrıca araşdırma mövzusudur. F.Məmmədli, N.Səbəyim, E.Eyvaz, S.Əhməd, A.Nəzər, N.Nur, Cavidan, S.Elsevor, Hadiyyə, Ü.Nicatlı, G.Ibrahimli, S.Məmmədova, A.Ba-nız Əliyar, G.Ümid, G.Şamilqızı, R.Nazim-qızı, G.Comaləddin... exucuların artı güvəndizimizlər. Elə buradakı kiçik haşış - çıxış bir müqayisə yerinə düşürdür: əgər XX əsrə rus qadın poeziyası onasın M.Svetayevaya və A.Axmatovaya istinad edir, Azorbadzayın qadın poeziyası "Kİşilərin" poetik axtarşalarını monimətsomkolu müşəllə olub, klassiklərimiz (Natovan, Heyran xanım, Fatima xanım Kəməno, Nigar Rəfibəyli...) onlar üçün sadəcə adəbi mif-simvollar olub...

...Bəzədə hələ də sorbət şeirlər onənə ilə, anənəvi şair ilə münasibətləri qeyri-ciddi və kifayət qədər mürəkkəb olaraq qalır. Sorbət şeirlər opponentlərə düşünlər ki, Azərbaycan poeziyası özü yolu ilə getməlidir, sorbət şeir mahiyətə bizo yaddadır. Sorbət şeirlər torpdarları isə güman edir ki, sorbət şeirin zoif inşiqası bütövlükde Azərbaycan poeziyasının geriliyidir, əyalətlik-göstəricisidir. Bölkə də ona görə bəzədə adəbiyyatlaşdırmasının düşünsəsinədən modernizmın səviyyəsi hələ də sorbət şeirlərin mövcudluğunu ilən olur?

Bölkə ona görə də linka və epozun qaynayib-qarışması yetkin emosional təcrübəsi olan şairlərdən nəşr tohkiyəsinə keçidini asanlaşdırır? Ona görə də veribili poeziya nişbətdə nəşrə simmetrik bədii motnımı mütəyyənləşdirmək lazımdır. Çünki filoloji qənaata görə, "...şəirlərin nisbet məsələsi janrlar sistemində mərkəzində yerləşən verlibra görə müəyyən edilir". (Y.Rojdestvenski).

Sorbət vəzni (S.Babullaoglu, F.Hüseyn, Q.Rüstəmov, F.Əsəd, Ü.Bahadır...) səjettli şeirlərin imanlılarından istifadəsində, intonasiya məkanını genişləndirməyə imkan verir, poetik dili demokratikləşdirmək, müxtəlif assosiativ-süreal obrazların "islətmək" gücü və casarito malikidir.

H.Herisçi, A.Yaşar, M.Köhneqalə və Q.Nacəfzadənin anənəvi poetik formalalar "oyunu", kanonik janrlar müdaxilələri maraqlı təcrübələrindən biridir.

İlin maraqlı poetik təcrübələrindən biri de əslən Tabrizdən olan Ümid Nəccərinin şeirləridir. Azor Turan şairin "Qaranlığın fotosu" kitabına yaxşıdır on sözdə haqlı olaraq qeyd edir ki, "Nəccərinin dünyası ilğın halası ilə çörtləndirilən dünyadır. Poetik toxuyşılı və dəli gerçəklilikin özündən dənş işığı bürünüb. İçəridə cəreyan edən isə tosəvüfdür". Ümid həm assosiativ sözün dərinliyini, hem də lazımi məqamda gerçikliyin üst qatlarını səurrel süzgəcən keçirməyi hiss edir.

Bu gün sorbət şeir Güneyli şeirlərə fars monşeli qəfiyənin çoxşəhər girovundan qurtulmaq imkanı verir. "Ədəbiyat qəzeti"ndə İ.Qohramanın qotidinimatda çağdaş Güneyi Azərbaycan şeirlərinin şeirlərini oxuyarkən bir dərəmə oldum. Güneyli şeirlər poetik dillərin və moderniyətlərin qoşlaşığında yaşayır, düşünür və yazardır. Görünür, poeziya dillerin dialoqunda yan-ranmalıdır.

Öton ilin poeziyası bizdə belə bir qonaqtır da yaradı ki, şeirlər janrdankonar situasiyada yəzib yaradırlar. Poeziya məkanında bir janr-forma yesənəsəliyə ilə hökm sürür. Artıq şeirlər sənki gerçəklilik "janr gəzə" ilə görürənlər. Şeir şeikhərinin kəsədliginən bir səbəbi sorbət şeirlərin total müdaxiləsidir. Əslində, poetika elo janr-hədisidir...